

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin 2017-ci ilin yekunlarına dair

H E S A B A T I

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzinin fəaliyyəti öz əsasnaməsinə uyğun olaraq tələbə, magistrant, doktorant və dissertantlara, professor-müəllim heyətinə, alim və mütəxəssislərə göstərilən kitabxana-biblioqrafiya və informasiya xidmətinin modernləşdirilməsinə, kulturologiya və sənətsünaslıq elmlərinin informasiya təminatının optimallaşdırılmasına və işlərin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına yönəlmişdir.

2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzinin (bundan sonra – Mərkəz) kitabxana-biblioqrafiya və informasiya fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin qərarlarının və Mərkəzin kitabxana-biblioqrafiya və informasiya fəaliyyəti üzrə cari il üçün iş planının icrasına istiqamətləndirilib.

Hesabat ilində kitabxana-biblioqrafiya və informasiya fəaliyyəti üzrə *iş planına* əsasən Mərkəzdə aşağıdakı istiqamətlərdə işlər həyata keçirilib:

1. Sahəvi sənəd-informasiya fondunun ADMİU-nun fakültələrində təşkil edilən tədris proqramlarına, elmi tədqiqatların istiqamətlərinə uyğun yerli və xarici çap və elektron nəşrlərlə komplektləşdirilməsi.

2. Sənədlərin elmi sistemləşdirilməsi.

3. Kitabxana-biblioqrafiya və informasiya proseslərinin avtomatlaşdırılması.

4. Sənəd-informasiya fondunun istifadəsinin, təbliğinin, mühafizəsinin təşkili, təhsilin və elmin analitik-informasiya təminatı.

5. Kitabxanaşünaslıq istiqamətində elmi tədqiqatların təşkili.

1. “Sahəvi sənəd-informasiya fondunun ADMİU-nun fakültələrində təşkil edilən tədris proqramlarına, elmi tədqiqatların istiqamətlərinə uyğun yerli və xarici çap və elektron nəşrlərlə cari komplektləşdirilməsi” işinə müvafiq olaraq Kitabxananın sənəd-informasiya fondlarının müntəzəm və planlı şəkildə zənginləşdirilməsi, oxucuların informasiya tələbatlarına uyğun formalaşdırılması və inkişafı məqsədilə ADMİU-nun fakültələrində təşkil olunan tədris proqramlarına uyğun olaraq mövzular təhlil olunub, komplektləşdirilmənin profili müəyyənləşdirilib. Nəticədə fondun sənəd-informasiya resursları ilə əhatəli olaraq komplektləşdirilməsi təmin edilib. Belə ki, fondun ədəbiyyatla cari komplektləşdirilməsi Heydər Əliyev Fondu, ADMİU-nun nəşriyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Kitabxana Kollektoru”,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi, Azərbaycan Milli Kitabxanası, AMEA Memarlıq və İncəsənət İnstitutu, AMEA Mərkəzi Elmi Kitabxanası, Azərbaycan Respublikasının “Ombudsman” aparatı, Azərbaycan Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət Statistika Komitəsi, ayrı-ayrı alim və mütəxəssislər, müəlliflər, kitab mağazaları və digər mənbələr hesabına həyata keçirilib.

İl ərzində rəsmi qaydada Azərbaycan Milli Kitabxanası ilə qarşılıqlı ədəbiyyat mübadiləsi aparılıb.

Mərkəzin sənəd-informasiya fonduna il ərzində ümumilikdə **2119** nüsxə ədəbiyyat daxil olub: **47** nüsxə sənəd xarici dillərdə, **2109** nüsxə kitab, albom və not, **32** nüsxə avtoreferat, **3** nüsxə dissertasiya və **28** nüsxə elektron nəşr qəbul edilib. Mərkəzin sənəd-informasiya fondunun ümumi həcmi **43437** nüsxə kitab, kitabça, avtoreferat, dissertasiya və elektron nəşr təşkil edir.

2. “*Sənədlərin elmi sistemləşdirilməsi*” işinə əsasən Azərbaycan və xarici dillərdə ədəbiyyat “Universal Onluq Təsnifat (UOT)” cədvəllərinə uyğun olaraq sistemləşdirilib. Sistemləşdirilmənin əsas prosesləri – ədəbiyyatın öyrənilməsi, təhlili, təsnifat qərarının qəbul edilməsi, aid olduğu bölmənin təyin edilməsi, təsnifat indekslərinin dəqiqləşdirilməsi və profilə uyğun yerləşdirilməsi. Universitetin əsas binasında Mərkəzin fonduna “Kino və televiziya”, “Teatr sənəti” və “Rəssamlıq” ixtisaslarına, 2-ci korpusda yerləşən fonduna isə “Kulturologiya” və “Musiqi sənəti” ixtisaslarına uyğun ədəbiyyat sistemli formada komplektləşdirilib.

3. “*Kitabxana-bibliografiya və informasiya proseslərinin avtomatlaşdırılması*” işinə uyğun olaraq Azərbaycan və xarici dillərdə **19549** nüsxə ədəbiyyat texniki və elmi işlənib, “ИРБИС-64” Avtomatlaşdırılmış Kitabxana-informasiya Sistemi (AKİS) vasitəsilə Mərkəzin elektron kataloquna daxil edilib. Cari ildə elektron kataloqda yaradılan Azərbaycan və rus dillərində olan bazalar mütəmadi olaraq yenilənib, oxucu tələbatı olmayan, aktuallığını itirmiş ədəbiyyat elektron kataloqdan çıxarılıb.

Mərkəzin 2017-ci ildə tətbiq etdiyi innovativ işlərdən biri də, ADMİU-nun www.admiu.edu.az rəsmi saytında xüsusi <http://www.admiu.edu.az/az?go=kitabxana> linkində verilənlər bazasının hazırlanması və istifadəyə verilməsi olub. Verilənlər bazasında aşağıdakı 6 bölmə yerləşdirilib:

1. Mərkəzin tarixi və bu günü.
2. Elektron kataloq.
3. Elektron kitabxana.
4. Xəbərlər.
5. Yeni daxil olan kitablar.
6. Virtual sərgi.

Bu bölmələrdə:

- “*Mərkəzin tarixi və bu günü*” bölməsində 94 illik fəaliyyət dövrü ərzində universitetdə kitabxananın yaranması, inkişafı və müasir fəaliyyəti haqqında ətraflı məlumat

verilib;

- “*Elektron kataloq*” bölməsində geniş oxucu auditoriyası üçün hazırlanmış **19549** nüsxə ədəbiyyatın annotasiyalı biblioqrafik təsvirindən lokal şəbəkədə universitet daxilində istifadəsi təmin olunub;

- “*Elektron kitabxana*” bölməsində **273** adda ədəbiyyat: Tarix, Dilçilik, Ədəbiyyat nəzəriyyəti, Bədii ədəbiyyat, Kulturologiya, Musiqi, Kino və televiziya, Teatr sənəti, Rəssamlıq, Dizayn və tətbiqi-dekorativ sənət, İqtisadiyyat və informatika, Sosial-siyasi ədəbiyyat elm sistemləri üzrə qruplaşdırılıb.

- “*Xəbərlər*” bölməsində cari ildə görülən işlərdən: “ADMİU-nun tələbələri Milli Kitabxanada”, “Noyabr ayında ADMİU Kitabxanasına daxil olan yeni kitablar”, “Ali Məktəb Kitabxanalarının hesabatı”, “Kitabxana-informasiya Mərkəzinə hüquqa dair yeni ədəbiyyat hədiyyə olunmuşdur”, “Müstəqillik illərində Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhələsi”, “Mərkəzin əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişdir”, “Tələbələr kitabxana işi ilə bağlı təcrübədə”, “Mərkəzin sənəd-informasiya resursları fonduna yeni ədəbiyyat daxil edilmişdir”, “Kitabxana-informasiya Mərkəzi Əməkdar incəsənət xadimi”, “Professor Aydın Dadaşovun xatirəsinə həsr olunmuş ədəbiyyat sərgisi təşkil etmişdir”, “Kitabxana-informasiya Mərkəzinin fonduna yeni bədii ədəbiyyat alınmışdır”, “Mərkəzdə fondun yeni ədəbiyyatla kompleləşdirilməsi davam etdirilir”, “ADMİU beynəlxalq kitab sərgi-yarmarkasında”, “ADMİU-nun Kitabxana-informasiya Mərkəzi diploma layiq görülüb”, ““Hüseyn Cavid-135” mövzusunda ədəbiyyat sərgisi təşkil olunub” mövzusunda xəbərlər yerləşdirilib.

- “*Yeni daxil olan kitablar*” bölməsində 2017-ci ildə Mərkəzin fonduna daxil olan ədəbiyyatın biblioqrafik siyahısı verilib.

- “*Virtual sərgi*” bölməsində **327** nüsxə ədəbiyyat annotasiyası ilə birlikdə yerləşdirilərək oxuculara təqdim olunub.

“*Sənəd-informasiya fondunun istifadəsinin, təbliğinin, mühafizəsinin təşkili, təhsilin və elmin analitik-informasiya təminatı*” işinə əsasən ADMİU-nun təmiri yekunlaşan əsas binasında universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın xüsusi diqqət və qayğısı ilə Mərkəzin müasir yeni infrastrukturunu qurulub, mart-aprel aylarında **20000** nüsxədən çox ədəbiyyat fonda yerləşdirilib, **14** yeni kompüter dəsti oxucuların istifadəsi üçün quraşdırılıb. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 04 may 2017-ci ildə ADMİU-nun əsas korpusunun açılışı zamanı Mərkəzlə tanış olub, burada yaradılan şəraitlə yaxından maraqlanıb.

Hesabat ilində Mərkəzin **2187** oxucusu olub, onlardan **423**-ü yeni üzvdür. Davamiyyət **9638** olub. **1934** oxucu tərəfindən verilmiş sifariş yerinə yetirilib, kitab verilişi **16376** nüsxə olub. Fərdi abonement vasitəsilə Mərkəzin ümumi oxu zallarında istifadəçilərə ənənəvi və elektron informasiya xidmət göstərilib. Mərkəzdə aparılan yenidənqurma işlərindən biri də, oxucuların abonementdən istifadə zamanı indiyədək

tətbiq olunan sənədsaxlama sistemindən tamamilə imtina edilməsi olub. Nəticədə kitab verilişində oxucular üçün yaranan maneələr aradan qaldırılıb. Həmçinin universitetin “İnsan resursları” və “Tədrisin təşkili və keyiyyətin təminatı” şöbələri ilə birlikdə sistemli qaydada dövriyyə arayışı mexanizmi tətbiq olunub.

İnternet vasitəsilə **479** elektron nəşr, elmi jurnal və qəzet materialı **385** oxucuya elektron poçt və ya xarici yaddaş qurğusu vasitəsilə təqdim edilib. İnternetdən istifadə edərək, müvafiq mövzular üzrə axtarış aparmaqda, elmi mənbələri araşdırmaqda, dünya kitabxanaları ilə elmi kommunikasiyalar yaratmaqda **164** oxucuya metodik köməklik göstərilib.

İstifadəçilərin sorğusuna əsasən fondada olan az nüsxəli ədəbiyyat və profilə uyğun **9** dərslik və dərs vəsaiti kitabxanalararası abonement vasitəsilə əldə olunaraq surəti çıxarılıb, internet vasitəsilə **5** elektron kitab çap variantına çevrilərək oxucuların istifadəsinə verilib. **18** nüsxə bərpaya ehtiyacı olan ədəbiyyat yenidən cildlənib. Mərkəzin sənəd-informasiya fondunda hər ayın sonunda müntəzəm olaraq gigiyenik işlər aparılıb.

ADMİU-da təşkil olunan “Seç.Oxu.Qaytar” layihəsinə əsasən tələbələrin daha çox maariflənməsi, mütaliəyə cəlb olunması, ümumi dünyagörüşünün genişlənməsi və nitq mədəniyyətinin formalaşması məqsədilə kitab vitrinlərində cari ildə **597** nüsxə kitab və jurnal oxucuların istifadəsinə verilib. Burada istifadəyə verilən ədəbiyyat fondan aktlaşdırılaraq çıxarılan kitablar, müəllim, tələbə və ayrı-ayrı şəxslər tərəfindən hədiyyə olunan qeyri-profilli ədəbiyyatlardır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə ADMİU-nun tələbələri və alimlərinin Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər çərçivəsində Novruz Aslanov adına kənd tam orta məktəbinin kitabxanasına Mərkəzin göndərdiyi 200-dən artıq kitab bağışlanıb. Hədiyyə olunan ədəbiyyat Azərbaycan tarixinə, dövlətçiliyinə, xalqımızın qəhrəmanlıq salnaməsinə və yeniyetmələrin bədii zövqünün formalaşmasına müsbət təsir göstərən kitab və ensiklopediyalardan ibarətdir.

Mərkəzdə müxtəlif mövzulara, görkəmli dövlət, elm, mədəniyyət və incəsənət xadimlərinin, yazıçıların, şairlərin yubileylərinə həsr olunmuş **24 sərgi** təşkil edilib.

İl ərzində aşağıdakı mövzu və yubiley sərgiləri təşkil edilib:

- **mövzu sərgiləri** – “Azərbaycan teatrının dünəni və bugünü”; “Azərbaycan kinosu inkişaf yollarında”; “Müasir Azərbaycan incəsənəti”; “Azərbaycanda xalçaçılıq sənəti” və s.

- **yubiley sərgiləri** – “Bəhruz Kəngərli-125”; “Eldəniz Zeynalov-80”; “Məmməd Səid Ordubadi-145”; “Ağasadiq Gəraybəyli-120”; “Aydın Dadaşov-65”; “Mirzə Ələkbər Sabir-155”; “Səid Rüstəmov-110”; “Rauf Hacıyev-95”; “Ələddin Abbasov-95”; “Mirzə Fətəli Axunzadə-205”; “Zəfər Nemətov-100”; “Hacıbaba Bağırov-85”; “Tokay Məmmədov-90”; “Hüseyn Cavid-135” və s.

Kitabxanaya yeni daxil olan ədəbiyyat haqqında sərgilər vasitəsilə oxuculara ope-

rativ olaraq informasiya çatdırılıb. **6 yeni daxil olan ədəbiyyat** sərgisi təşkil edilib, burada **472** nüsxə ədəbiyyat nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin *“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”* 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən :

- sentyabr ayı ərzində görkəmli şair Molla Pənah Vaqif və həmdövr olan digər Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılıqlarına həsr olunmuş fundamental ənənəvi və virtual sərgi təşkil edilib; şairin və digər həmdövr ədiblərin şeirlərindən ibarət və onların həyat və yaradıcılıqlarından bəhs edən **53** kitab nümayiş etdirilib;

- Molla Pənah Vaqif irsini əks etdirən elektron məlumat bazası hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin *“Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında”* 24 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən:

- Hüseyn Cavidin zəngin ədəbi yaradıcılığına həsr olunmuş fundamental ənənəvi və virtual sərgi təşkil edilib, Mərkəzin sənəd-informasiya fondunda saxlanılan və dahi Cavidin həyat və yaradıcılığını əks etdirən **45** nüsxə ədəbiyyat universitetin professor-müəllim və tələbə heyətinin istifadəsinə təqdim olunub.

- Hüseyn Cavid irsini əks etdirən elektron məlumat bazası hazırlanıb.

Sentyabr ayının 28-30 tarixlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda təşkil olunmuş V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mərkəz ADMİU-nun müəllimlərinin son 5 ildə nəşr olunmuş kitabları, universitetin elmi əsərləri və burada təşkil olunmuş konfrans materialları ilə fəal iştirak edib. Tədbirdə Mərkəz ilə Türkiyə, Böyük Britaniya, Misir, Rusiya, Moldova, Belarus, Özbəkistan Milli Kitabxanası, ABŞ-ın Los Anceles universitetinin kitabxanasının əməkdaşları arasında kitab mübadiləsi həyata keçirilib və qarşılıqlı əməkdaşlıq perspektivləri üzərində fikir mübadiləsi aparılıb. Sərgi-Yarmarka zamanı Mərkəz Böyük Britaniyanın “The British Library” kitabxanasının Türk ədəbiyyatı kolleksiyasının müdiri Mixail Erdmana (Michael Erdman) ADMİU-da hər il ənənəvi keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans materiallarından 4 nüsxə hədiyyə olunub. Türkiyənin tanınmış yazarı, Nazim Hikmət tədqiqatçısı Orxan Qaravəlli ilə xüsusi görüş təşkil olunub, onunla qarşılıqlı ədəbiyyat mübadiləsi aparılıb. Belə ki, müəllif özünün “Nazim Hikmətin xatirələri” adlı kitabını hədiyyə edib, Mərkəz də nazimşünas alimə universitetin “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrasının müdiri, professor Aqşin Babayevin “Nazim Hikmət” və “Aqşin Babayev - 75. Biblioqrafiya” adlı kitablarını bağışlayıb.

Mərkəzin əməkdaşları Sərgi-yarmarkanın işi ilə yaxından tanış olmaları məqsədilə ADMİU-nun “Kulturologiya” fakültəsinin “Kitabxanaçılıq və informasiya” və “Kitabşünaslıq” ixtisasının 2 və 3-cü kurs tələbələrini tədbirə cəlb ediblər. Tələbələr tədbir zamanı müxtəlif tanınmış yazarların təşkil olunan imza günlərində müəlliflərlə görüşüb

onların kitablarını əldə ediblər.

Mərkəz V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif olunub.

“*Kitabxanaşünaslıq istiqamətində elmi tədqiqatların təşkili*” işinə əsasən Mərkəzin əməkdaşları kitabxanaşünaslığın müxtəlif aktual məsələlərinə dair elmi-tədqiqat işləri həyata keçirirərək ölkəmizdə keçirilən yerli və beynəlxalq elmi-nəzəri və elmi-praktiki konfranslarda məruzələrlə çıxış ediblər, tezisləri həmin konfransların materiallarında çap olunub və elmi jurnallarda məqalələri dərc edilib.

1. Tamilla Əsgərova. *Hüseyn Cavid yaradıcılığının kitabxanalarda təbliği metodikası*// “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın materiallarında.- Bakı: ADMİU, Ədəbiyyat və dillər kafedrası, 2017.- S. 201-204.

2. Tamilla Əsgərova. *Orta əsrlərdə İslam ölkələrində kitabxanaların meydana gəlməsi və inkişaf tarixi*// “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları.- Bakı: Azərbaycan Milli Kitabxanası, 2017.- S. 158-163.

3. Tamilla Əsgərova. *Müstəqillik illərində Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhələsi*// <http://www.admiu.edu.az/lib?go=x2>.

4. Günay Baxşəliyeva. *Elektron kitabxanalar informasiya cəmiyyətinin mühüm infrastruktur elementi kimi*// “Gənc tədqiqatçıların I beynəlxalq elmi konfransı”nın materialları.- Bakı: Bakı Mühəndislik Universiteti, 2017.- S. 624-625.

5. Günay Baxşəliyeva. *Azərbaycanda mədəniyyət və incəsənət sahələrində İslam dəyərlərinin tədrisi, tədqiqi və təbliğinin kitabxana-informasiya təminatı müasir mərhələdə*// “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları.- Bakı: Azərbaycan Milli Kitabxanası, 2017.- S. 164-165.

6. Natiq Mürsəlov. *Müstəqillik dövründə Azərbaycanda kitabxana işi: monoqrafiya*.- Bakı: Elm və təhsil, 2017.- 152 s.

7. Aybəniz Əliyeva-Kəngərli, Natiq Mürsəlov. *AMEA Məhəmməd Füzuli adına Əlyazmalara İnstitutunda kitabxana və elmi informasiya fəaliyyəti müasir mərhələdə*// AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi əsərləri, №1.- Bakı, 2017.- S. 37-44.

8. Natiq Mürsəlov. *Müqayisəli ədəbiyyatşünaslığın elmi informasiya təminatı problemi kitabxanaşünaslıq kontekstində*// Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfransın materialları.- Bakı: ADMİU, Ədəbiyyat və dillər kafedrası, 2017.- S. 165-167.

9. Natiq Mürsəlov. *Azərbaycan-türk etnosunun yazılı abidələri görkəmli kitabşünas-alim Aybəniz Əliyeva-Kəngərlinin elmi-nəzəri irsində*// “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVI Beynəlxalq elmi-praktiki

konfransın materialları.- Bakı: ADMİU, 2017.- S. 284-286.

10. Natiq Mürsəlov. *Hüseyn Cavid irsinin tədqiqi və təbliğinin kitabxanaşü-naslıq aspektləri*// “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları.- Bakı: ADMİU, Ədəbiyyat və dillər kafedrası, 2017.- S. 235-238.

Azərbaycan Milli Kitabxanasında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən ölkə kitabxanaçılarının VI respublika müşavirəsində Mərkəzin müdiri Tamilla Əsgərova məruzə ilə çıxış edib.



2017-ci ilin may ayından universitetin əsas binada fəaliyyət göstərən Mərkəzdə Kulturologiya fakültəsinin “Kitabşünaslıq” və “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübi məşğələlər təşkil edilib.

Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq-informasiya” fakültəsinin 2 tələbəsinə mədəniyyət və incəsənət sahələrinin kitabxana-informasiya təminatı istiqamətində kurs işlərinin yazılmasında metodiki köməklik göstərilib.


Mərkəzdə 4 əməkdaş çalışır: 1 nəfəri doktorant, 2 nəfəri - magistr, 1 bakalavr təhsilli.

ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin perspektiv inkişaf üzrə fəaliyyət planına əsasən gələcəkdə aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:


- *Elektron kitabxana vasitəsilə oxuculara virtual xidmətin göstərilməsi;*
- *Beynəlxalq kitab mübadiləsini həyata keçirmək;*
- *İxtisasçı tələbələr üçün müntəmadi fəal təcrübi məşğələlər təşkil etmək;*
- *Mərkəzi ölkənin aparıcı ali məktəb kitabxanalarının səviyyəsinə qaldırmaq;*
- *Fondada mövcud olan sahəvi ədəbiyyata dair müvafiq annotasiyalı elmi-bibliografik göstəriciləri tərtib etmək və istifadəsini təşkil etmək.*




Mərkəz üzrə oxucu davamiyyəti - 2016



Mərkəz üzrə oxucu davamiyyəti - 2017



Mərkəzin sənəd-informasiya fondunun həcmi



Hesabata əlavə

№	Göstəricinin adı	2016	2017
1.	Mərkəz üzrə oxucu sayı (ümumi say)	1764	2187
	<i>o cümlədən:</i>		
	<i>yeni yazılan üzvlər</i>	269	423
	<i>professor-müəllim heyəti</i>	78	95
	<i>tələbə</i>	1638	1853
	<i>magistrant</i>	15	26
	<i>dissertant və doktorant</i>	4	8
	<i>digər əməkdaşlar</i>	29	35

2.	<i>Mərkəz üzrə oxucu davamiyyəti</i> <i>o cümlədən:</i> <i>professor-müəllim heyəti</i> <i>magistrant</i> <i>dissertant və doktorant</i> <i>digər əməkdaşlar</i> <i>tələbə</i> <i>o cümlədən fakültələr üzrə:</i> <i>Kulturologiya</i> <i>Musiqi sənəti</i> <i>Kino və televiziya</i> <i>Teatr sənəti</i> <i>Rəssamlıq</i>	8727 294 483 186 952 6812 1176 1095 1649 1972 920	9638 319 521 203 1004 7591 1259 1174 1783 2192 1183
3.	<i>Mərkəz üzrə kitab verilişi</i> <i>o cümlədən:</i> <i>Azərbaycan dilində</i> <i>digər dillərdə</i> <i>kitab, albom və not</i> <i>avtoreferat</i> <i>dissertasiya</i> <i>elektron nəşr</i>	10472 8727 1745 10287 35 11 149	16376 14439 1937 16010 53 25 288
4.	<i>Mərkəzin sənəd-informasiya fondunun ümumi həcmi</i> <i>o cümlədən:</i> <i>Azərbaycan dilində</i> <i>digər dillərdə</i> <i>avtoreferat</i> <i>dissertasiya</i> <i>elektron nəşr</i> <i>kitab, albom və not</i> <i>o cümlədən:</i> <i>dərslik və dərs vəsaiti</i> <i>bədii ədəbiyyat</i> <i>monoqrafiya</i>	41318 29933 11348 377 38 295 40608 20938 11749 3921	43437 32042 11395 409 41 323 42664 21862 13684 7891

5.	<i>Fonda daxili olan yeni ədəbiyyatın ümumi sayı</i> <i>o cümlədən:</i> <i>Azərbaycan dilində</i> <i>digər dillərdə</i> <i>kitab, albom və not</i> <i>avtoreferat</i> <i>dissertasiya</i> <i>elektron nəşr</i>	627 587 41 594 9 5 19	2119 2109 47 2056 32 3 28
6.	<i>Elektron kataloqa daxil olan bibliografik yazılar</i> <i>o cümlədən:</i> <i>Azərbaycan dilində</i> <i>digər dillərdə</i>	5072 5001 71	19549 16119 3430
7.	<i>Elektron məlumat bazasına (elektron kitabxana)</i> <i>daxil olan elektron resurslar</i> <i>o cümlədən:</i> <i>Azərbaycan dilində</i> <i>digər dillərdə</i>	49 44 5	273 194 79
8.	<i>Ədəbiyyatın təbliği və sərgilər</i> <i>o cümlədən:</i> <i>mövzu sərgisi</i> <i>yubiley sərgisi</i> <i>yeni daxil olan ədəbiyyatın sərgisi</i>	17 2 12 4	24 4 14 6

Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
Kitabxana-İnformasiya Mərkəzinin müdiri:

Tamilla ƏSGƏROVA